



Populizm v xalq aldatmaq Azrbaycan hakimiyytinin khn hiylsidir

.Hiyl v camaat aldatmaq qdrt sahiblrinin tarix boyu apard siyast olmudur

Truthng.org-Islam tarixind Bni-myy v Bni-Abbas hakimiyyti z hdfirin atmaq n hmin siyastdn istifad edirdilr. Belki, camaat arasnda siyastin "yalan", "aldan", "klk" v "hiyl" mnasnda olduunu yayrdlar. Bu fikirdn bel xr ki, siyastilr btn cmiyytlrd bel davranrdlar. Buna gr d bu v digr cmiyytlrd camaat v ziyallar etik v sosial blalardan amanda qalmaq n siyastdn uzaqlar v onun xeyrindn vaz keirdilr. Htta din elmlri hvzlrind slann siyasi din olduuna rmn din alimlri siyast dnyasnn blalarndan amanda qalmaq n siyast qarmr, .baqalarn da bu idn kindirirdilr

Siyastilr haqqndak konsepsiya da bel idi. Daha ox hiyl v klklri bacaran adam daha mhartli siyasti hesab olunurdu. Bunun ksin olaraq irklnmkdn kinn v etik prinsiplrin bal olan adam .is "siyastsiz" hesab olunurdu

Hzrt linin () mhur bir sz vardr: "Maviy mndn daha siyast bacaran v daha zirng deyildir, o, hilgr bir adamdr". Bu sz camaat arsnda olan yanl siyast konsepsiyasna bir cavab idi. Camaat bel tsvvr edirdi ki, mxtlif hiyllrl irlilyn v zahirn uurlu olan Maviy daha bacarql siyastidir. Myyn prinsiplr bal olan v onlar z hdfirin atmaq v iqtidarn davam etdirmk n ayaqlamaa hazr olmayan mirlmmnin is guya siyastdn bir ey bilmirdi! Siyast haqqndak bu tsvvr onu gstrir ki, ta qdim dvrlrdn siyast hiyl il yana olmu v siyastilr hiyl il z ilrini qabaa .aparrdlar

Gnmzd d qlobal sviyyd iqtidar sahiblri hmin yolu gedir, populizm v klkl milltlrin taleyi il oynayrlar. Zahirn insan hququnu mdafi edn tkilatlar, demokratiya v xalqa zahiri rkyandarma yolu il onlar aldadrlar. Azrbaycan Respublikasnda da populizm dvlt adamlarnn nnvi metodudur. Msullarn ziddiytli davranlarna tri baxmaq bu mvzunu sbut .edir

Msln, Azrbaycan prezidenti son vaxtlar Cocuqmrcanl kndind bir mscid tikilmsi mrini vermidir. Lakin eyni zamanda, Azrbaycan hkumti bir ne gn bundan vvl hicab mdafiisi dustaq olan doctor Mvsm Smdovun qorxulu Qobustan hbsxanasna krlmsin dair d mr .vermidir

Azrbaycan hakimiyyti bir trfdn zn slam dnyasnn bir hisssi hesab edir, digr trfdn is slann hicabdan tutmu hemoseksualla qdr digr ilahi qanunlar lk msullar v sionist amillri trfndn ayaqlanr v dvlt adamlar slam v mslmanlarn n byk dmni, Amerika v sraill n geni siyasi, thlksizlik v iqtisadi laqy malikdirlr. Nhayt hmin dmnlrin mri il Azrbaycann n yax gnclri hbs alnrlar. El is bel bir sual yaranr: Grsn islam v Quran ehkamn ayaqlayan, slann n byk dmnninin aya altna qrmz xala dynlr mscid dzltmk v Hcc getmkl mslmanlq iddiasnda ola ?bilrlrmi

Tarix gstrir ki, bzi mqamlarda islamn n byk dmnlri bel mscid tikmilr. Lakin mscidin zlm qar mbarizd oynad sosial rolunun qarsn almlar. slind is populist davranlarla mslmanlarn rbtini qazanmaq olmaz. Hssas v tyinedici mqamlarda insanlar z real kimliklirini bruz verir. znn v i lksinin btn rfini slam dmnlril svdlmy qoyan v slam dmnlri il beynlxalq sviyyd n ox mkdalq ednrl zlrlini daltprvr v insan yetidirn slam mktbin aid hesab ed v islam dnyasnn bir hissi kimi tqdim ed bilrmi? Sionizm bal qvvlrin yardım il Azrbaycan Respublikasnda Bni-myy xliflrinin nnlrlini brpa edn v slam hdfirinin ksind hrkt edn xs slam, slam dnyas v slami kimlik haqqnda dana bilrmi? slama sadiq qalman (Azrbaycan Respublikas

.prezidentinin iddia etdiyi kimi) meyari populist tbbslr deyil, blk sz v ml birliyidir